

Unudulmayanlar

Qədərin məqamı bura qədərmış...



Hər dəfə yeni teatr mövsumu başlayan-
da hədsiz sevincimizlə yanaşı, bizi həm də
kövrək hissələr bürüyür. İtirdiyimiz sənət-
karları düşünür, onları xoş xatırələrlə yad
edir, pərdeərxasında baş verən əhvalatlar-
dan danişib təselli tapırıq.

Azərbaycan Dövlət Genç Tamaşaçılar
Teatrının aktrisası, Xalq artisti Gülsən Qurbanova
yaddaşında tragikomik, yaxşı plastika
malik, həddən artıq səhne sorbstiliyi və imp-
rovizələri ilə seçilən, dincəlmayı sevmeyen,
gecəli-gündüzlü ciddi səhne və ekran yaradı-
cılığı ilə meşğul olan, şirin səsli, xoş ünsiyyət-
li bir aktisa kimi qalıb. Gülsən xanımın həm
bir insan kimi, həm də bir aktrisa kimi yaxşı
səhne cəzibəsi var idi. Azərbaycanda bəzi xan-
ım sənətkarlarımız haqqında işlədilən "şirin
aktrisa" ifadəsinə Gülsən xanıma daha çox şam-
mil etmək olardı.

Gülsən xanım birinci növbədə yaxşı sənət-
kar idi. İstedadlı dramaturq Tamara Veliyevan-
nın "Menim ağ göyərçinim" tamaşasında ya-
ratdığı Zehra obrazı ilə baxışda dünya-alem
veçine olmayan bir qadın təessüratı oyatsa da,
dramatiq inkişaf xətti üzərə bə qadının digər
daxili keyfiyyətləri üzə çıxır : ailesinə sadə-
qət, haqsızlıqla nifret... Tamaşanın birinci his-
səsində komik nüansları ilə yadda qalan obr-
azın ikinci hissədə bütün daxili dramatizmi, daxili
tebəddüləti üzə çıxır. Belə bir psixofizioloji
yükle yüksəlmiş obrazın daxili dünyasının
tamaşaçıya ötürülməsindən
ötrü aktrisaya çox ciddi daxili imkanlar da lazımdır.
Gülsən xanım belə istedad sahiblərindən idi. Tamaşaçı
onun Zəhrasını qəbul edir ve sevirdi.

Obrazları sadalamaqla



vaxtınızı almaq istəmirməm. Onu demək is-
təyirəm ki, Gülsənin yaratdığı hər bir ob-
raz özünəməxsus qatları, fərdi rəng çalar-
ları ilə seçilirdi, çünki obrazı "ato-cana"
doldurmağı bacarırdı.

O, ipə-sapa yatmayan aktrisa idi. Qarşısında
necə qüdrətli rejissor olursa-olsun, özünə-
məxsus ifadə, daha doğrusu, daxilini ifadə
forması ilə obrazlara yanaşdırı.

Gülsən xanımın en çox xoşuma gələn xü-
susiyetlərindən biri o idi ki, qeybəti sevməz,
dalınca deyilen sözlərə de əhəmiyyət verməz-
di. Biri ona bir söz deyəndə cavabı bu olurdu:
"Pust qovorvat!"

Gülsən teatrın hansı güşəsində olsayıdı,
orada bir canlanma, gülüş səsleri gələrdi.
Onun bu heyatsevərliyi hamiya xoş təsir ba-
ğışlayındı.

Bir də Gülsən xanımla son görüş yadımı-
dan çıxmır. Teatrımız tamirdə olduğu üçün
Səttarxan adına mədəniyyət sarayında
məskunlaşmışdıq. Gülsən xanım sevinə-sə-
vinə gəlmədi - nəvəsi olmadı. Hami onu
tebrik edirdi. Gülsən bizi dənələrə sevincin
ağuşunda ayrıldı. Səhəri eşitdik ki, dünə-
sini dəyişib...

Mənim ədəbi-dram hissə müdürü işlədiyim
illər ərzində Gülsən xanımın elə bir səhne ci-
xişi yox idi ki, tamaşaçılar onu gur alqışla-
şınlar. Onun perestikarları yarada bilecəyi bir
çox maraqlı və yaddaşalan obrazlarını da al-
qışlayacaqdılar. Lakin qədərin məqamı bura
qədərmış!

Bizim bu gözəl sənətkarlarımıza vida mo-
rasimine eşidən-bilən, yoldan öten her kəs gə-
lirdi. O gün biz həm fəxr edir, həm çox kövredir,
həm də çox təssüflənirdik. Belə bir sə-
nətkarımız olduğunu fəxr edir, itkisine kövredir,
nakam ömrünə, obrazlarına təssüflənirdik.

Elə bir gün yoxdur ki, dünyasını dəyi-
şən sənətkarlarımızi xatırlamayaq. Bu xati-
rələrin içində Gülsən Qurbanovanın özü-
nəməxsus yeri var. Çünki o da unudul-
mayanlar sırasındadır.

Rafiq RƏHİMLİ,
Azərbaycan Dövlət Genç Tamaşaçılar
Teatrının ədəbi-dram hissəsinin rəhbəri,
Əməkdar mədəniyyət işçisi